

# Heydər Əliyev dərsləri



(əvvəli "Xalq qəzeti"nin 2023-cü il 7, 13 və 15 may nömrələrində)

## "Başa düşmədim, Mazandaran gölü nə deməkdir?"

İran tərəfi həmişə Xəzər dənizini müxtəlif cür adlandırdı. İранa səfərlərinin birində də Heydər Əliyev İran Prezidenti Məhəmməd Xatəmiinin Xəzəri qondarma adla adlandırmaşına kəskin etirazını bildirdi:

**Heydər Əliyev:** Mən bu gün İrana rəsmi səfərə gelmişəm. Bu, mənim İrana əvvəlki səfərlərimdən çox fərqlidir. Bu rəsmi səfər zamanı biz bir çox məsələləri müzakirə edəcək, dövlətlərimiz arasında əməkdaşlıqla dair bir sıra sənədlər imzalayacaq ki, bunun da böyük əhəmiyyəti var.

**Məhəmməd Xatəmi:** Xəzər dənizi qapalı göl sayılır və Xəzəryanı beş ölkəyə aiddir. Xəzərdən istifadə bu ölkələr arasındakı razılıq əsasında həyata keçirilməlidir. Biz hamımız, yəni beş ölkə belə hesab edirik ki, Xəzər dənizi bu beş ölkəyə aiddir. Diger məsələlər – ekologiya, gəmiciqlik, baliqçılıq və sair məsələlər sahəsində qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq olmalıdır. Sözsüz ki, keçmiş Sovet İttifaqı dağlıqlıdan sonra Xəzər dənizinin istifadəsinə dair үssülər dəyişibdir. Ona görə də bu sahədə əməkdaşlıq yeni bir baxış meydana gəlibdir. Odur ki,

bu məsələ qarşılıqlı anlaşma və sülh yolu ilə həll olunmalıdır. Mazandaran gölü ətrafında yerləşən ölkələrin dövlət başçılarının Aşqabadda sammiti keçirildi. Bu, çox əhəmiyyətli bir zirvə görüşü idi.

**Heydər Əliyev:** Mən başa düşmədim, Mazandaran gölü nə deməkdir?

**Məhəmməd Xatəmi:** Siz tərəfdə Xəzəre Qəzvin gölü, İranda isə Mazandaran gölü deyirlər. Amma heç bir tərəf narahat olmasın deyə, onun adını Xəzər dənizi qoysaq.

**Heydər Əliyev:** Onun adı çoxdan Xəzər dənizidir. Xəzər dənizinin adını dəyişmək olmaz!

## "Nə oradan, nə o birindən"

Elə həmin tədbirdə fransız jurnalistlərdən birinin "Siz belə düşünürsünüz ki, ümumiyyətlə, Azərbaycanın geleceyi Amerika Birləşmiş Ştatlarından keçir, yoxsa, Orta Asiya ölkələri ilə əməkdaşlıqdan?" – sualına Heydər Əliyev belə cavab verdi:

– Nə oradan, nə o birindən. Azərbaycanın geleceyi onun dövlət müstəqilliyindən keçir. Siz bilirsiniz ki, mən Azərbaycanın həyatında çox işlər görmüşəm və keçmişdə Sovetler İttifaqı dövlətinin başçılarından biri olmuşam. Həyat təcrübəm və gördükərim, bildiklərim məndə qəti bir fikir yaradıbdır: Azərbaycanın geleceyi onun dövlət müstəqilliyi və milli azadlığı ilə bağlıdır.

## Qərar niyə verilmişdi?

Heydər Əliyev birinci dəfə respublika rəhbərlik etməyə başlayanda Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul zamanı bəzi qadağalar tətbiq olunması barədə qərar vermişdi. Həmin qərarın qəbul olunması sebəblərini ulu öndər sonralar belə izah etdi:

– Sovetlər İttifaqında qanuna hörmətin artması prosesi getdikcə, hüquq təhsilinin nüfuzu da yüksəldirdi. Lakin mənfi proses də gedirdi, hər halda Azərbaycanda belə idi, hüquq fakültəsinə daxil olmaq üçün gözlənilmədən ajiotaj yarandı. Bizim universitetdə hüquq fakültəsinə hər 50 nəfər – rus və Azərbaycan bölmələrinin hər birinə 25 nəfər qəbul edirdilər. Müsabiqə çox yüksək idi. Mən maraqlandım ki, bu, nə məsələdir. Aydın etdik ki, bu, hüquqşunas işinə olan maraqla deyil, sadəcə olaraq, milisdə, prokurorluqda, məhkəmələrdə işləmək arzusu ilə izah edilir.

Sonralar mən gördüm ki, müsabiqə böyük olduğuna görə oraya ən çox hüquq-mühafizə orqanları işçilərinin və rəhbər vəzifəli işçilərin usaqları daxil olurlar. Bir il ərzindəki qəbulu təhlil edib aydınlaşdırıldım ki, oraya bir nəfər də olsun sıravi adam girməyib, yalnız prokurorların, milis rəisiinin, raykom katiblərinin usaqlarıdır. Mən onda düşünməyə başladım ki, belə halda bizdə deformasiya baş verə bilər, bəs həqiqətən yaxşı hüquqşunas ola biləcək istedadlı, qabiliyyətli insanlar nə etsinlər ki, onların valideynləri raykom katibləri, prokuror, milis rəisi deyil? Bax, onda mən ixtiyarı öz əlimə alıb yüksək vəzifəli adamların usaqlarının Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul edilməsinə qadağa qoydum.

Bu, mənfi münasibət doğurdu. Burada, Moskvada bəzi hüquqşunaslar etiraz etməyə başladılar. Mərhum Yuri Vladimirovich Andropov bir dəfə mənə zəng etdi. Həmin dövrə o, Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi və bizim aramızda çox yaxşı dostluq münasibətləri vardı. O, mənim qərarımın narazılıq doğurduğunu bildirdi. Mən "Literaturnaya qazeta"-da dərc olunmuş müsahibəm haqqında onun rəyini soruşdum, dedi: "Öladır". Mən soruşdum: bəs onda nə məsələdir? Cavabında mənə dedi ki, bəzi hüquqşunaslar Əliyevin qərarından şikayət etmək niyyətindədir, çünki o, insan hüquqlarını tapdalayıb. Mən bu barədə onun fikrini xəbər aldım. Andropov dedi ki, mən düzgün hərəkət etmişəm və mənim əleyhimə çox da çıxmışınlar deyə, bu məsələni burada yoluna qoymağə söz verdi.

Ancaq deməliyəm ki, sonra, 1987-ci ilin axırında mən istefaya çıxanda – sizin xatırınızdadır, 1988, 1989, 1990-cı illərdə burada, Moskvada mənim əleyhimə böyük təqib başlamışdı, müxtəlif qəzetlərdə məni gözdən salan, başdan-başa iftiralarla dolu yazılar dərc edildi, məni özbaşınlıqla və sairədə günahlandırıq üçün bu faktdan da istifadə edildi. Ancaq hesab edirəm ki, mən o zaman düzgün hərəkət etmişdim və keçmişdə qəbul etdiyim heç bir qərardan imtina etmirəm.

**Təqdim etdi:**  
**Faiq SADIQOV,**  
**Əməkdar jurnalist**